



Oljas Süleymenovu nəinki Qazaxıstanda, Orta Asiyada, postsovets məkanında, Rusiyada, Avropada, Asiyada, Amerikada, Afrikada, Avstraliyada – bir sözlə, bütün dünyada tanınmayan yoxdur. Yaradılığının ilk dövrlərindən başlayaraq onun əsərləri (xüsusən "Yer, insana əyil!", "Az i Ya", "Arqamaklar", "Günəşli gecələr", "Gil kitab", "Yazının dili", "Tanrıının təbəssümü", "Kəsişən paralellər", "Türklər tarixə qədər" və s.) oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rımma Kazakova və Lev Anninski kimi şairlər, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər. O, həla gənclik dövründən Sorbonn və Kolumbiya kimi dünya şöhrəti universitetlərin auditoriyalarında məruzələrlə çıxışlar etmişdir.

1975-ci ildən başlayaraq O.Süleymenovun Azərbaycanla yaranan yaradıcılıq əlaqələri ilər keçidkəcə daim möhkəmlənmiş və zənginləşmişdir. Bu intensivliyi gücləndirən birçə məqama O.Süleymenovun öz fikrləri ilə nəzər yetirək: "80-ci illerin sonu – 90-cı illerin əvvəllerində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı illerin 20 Yanvar faciəsi günlərində Moskvadakı "Moskva" mehmanxanasında 39% temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına çox hörmətlə yanaşdığım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danişdığ başa düşdüm ki, Bakıda nə isə, hansısa xoşagəlməz bir hadisə baş verib. O, dedi: "Buraya gəl, bizdə tanklardır...". Mən indi də sevinirəm ki, ona xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... o, məni düzgün başa düşməzdidi. "Azərbaycanın xeyli dostlarına" zəng etdim, hadisəylə bağlı bildirdim, onlar gəlmədilər. Mən yırıqlışıedib, aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mədətindən istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum".

Oljas Süleymenov Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarken bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdiriyini söyləmişdi.

İlk qələm təcrübələrində o, yalnız Qazaxıstanda istedad nümayiş etdirəcək bir şair kimi tanınmağa başlaşa da, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı zaman bir dava-dalaşa görə oradan xaric edildikdən sonra Alma-Ataya qaydırıb “Kazaxskaya pravda” qəzetində çalışdığı zaman re-

Nizami Məmmədov
Tağısoy
professor,
ədəbiyyatşünas-tənqidçi

daktor Fyodor Boyarski ona ilk insanın kosmosa uçuşması ilə bağlı bir şiir yazmağı sifariş verir. Gecə vaxtı o, şeirlə bağlı bəziz qeydlər etsə də, 12 aprel günü Qaqrarının kosmosa uçuşması ilə bağlı xəbər verildikdə artıq bu şiir həmin qəzətin səhifələrində çap olunur. Və nəinki oxucular onunla qəzet səhifələrində, həm də həmin seiri listovka

edək ki, O. Süleymenovun ədəbi istedədi kinodramaturgiyada da yetərincə gözədəyən olmuşdur. O, "Atalar torpağı", "Mavi marsrut", "Qış sahə işləri vaxtı deyil", "Adəmi qəbul edin", "Sonuncu keçid", "Qırmızı yovşan" ("Məhəbbət") XIX əsrinünlü qazax şairi Məhəmbət Utəmisoğlu haqqında, "Ah, Peterburqda necə də maraqlı idi" (Cahangir xan haqqında) və xeyli digər filmlərə ekrana yığılaşmışdır.

Elə buna görə də hesab edirik ki, 1960-ci illərin əvvəllerindən onun "Köçərilər və Rus", "İ-qor polku haqqında dastan"da qaranlıq verlər", "Az i Ya",

haqqında dastan'a (namızeddilik dissertasiyası) diqqət yetirmək-le o, öz tədqiqatlarıyla sanki "İ-qor polku haqqında dastan"ın mətninin öyrənilməsinə start verməklə "...Dastan"ın öyrənilib tədqiq edilməsində yeni konsepsiyanın ortaya çıxmasına vəsiqə verdi. Süleymenov "...Dastan"da dilçilik, leksikologiya, istorioqrafiya, ethnologiya, epos və s. məsələlərlə yanaşı, həm də türkizmlərin etnoloji mənbələrini də dərindən açıb ortaya qoymaqla rus elmində yer almış qeyri-münbit elmi fərziyyələrin də əsassız olduğunu göstərdi. Lakin O.Süleymeno-

olunmuşdur. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal grammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqrif qrafik yazının köməyi ilə onların raşışifrovkasını "Az i Ya" (1975), "Yazının dili" (1998), "Türklər tarixə qədər" (2001), "Sözü Kodu" (2014), "Etimologiyaya giriş" (2019) və basqa bu kimi tədqiq-

Oljas Süleymenov yaradıcılığında Türk etnik tarixinə baxış



şeklində təyyarələrdən Alma-Ata və digər Qazaxistan şəhərləri üstünə səpirlər. Şeirin bu uğuru O.Süleymenovu son dərəcə həvəsləndirir və qürurlandırır və o, cəmi bir heftə ərzində onu poemaya çevirib, "Yer, insana əyil!" adı altında mayın-da nəşr etdirir.

O. Süleymenovun əsərlərin-
də, hər şeydən önce, fikir dərin-
liyi, genişlik, fəlsəfəcilik və po-
lemiklik daha çox diqqəti məş-
ğul edir. Onlardakı aydın eks-
pressiya, gözə dəyən daha ka-
mil obrazlılıq, incə yumor, dəli-
ci satira, gözənlilməz poetik
dövriyyələr və s. özünü yetərin-
cə nümayiş etdirir. Əsərlərinin
episentrində ən vacib məsələ
qazax xalqının mənəvi dünyası-
nın tərənnümü, qazax səhra ən-
ginliklərinin vəsişi dayanmaqda-
dur.

Təsadüfi deyildir ki, məhz qeyd edilən keyfiyyətlərinə görə O.Süleymenovun poetik əsərləri oxucu və tənqidçilərin daha çox rəğbetini qazanmışdır. Onun yaradıcılığı nəinki qazax ədəbiyyatşünasları, həm də digər ədəbiyyatların nümayəndələri K.Simonovun, N.Tixonovun, L.Anninskinin, M.Auezovun, Q.Musrepovun Ç.Aytmatovun, E.Mejelatysisin və onlarca bu kimmi başqa təfəkkür daşıyıcılarının rəğbetini qazanmışdır.

Yeri gəlmışkən onu da qeyd

(1975) mövzusunda eposşunaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələri çevreleyen kitab nəşr olundu ki, həmin kitab Mosvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb oldu. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə O.Süleymenovun türklerin digər dünya xalqları arasında adekvat yerini göstərib, onların dünya-nın ən qədim mədəni xalqlarından biri kimi təsdiqlənməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarının ortaya çıxması ilə bağlı idi. Mehz rus alımlarının əsərə O.Süleymenov rakursundan ya-naşmanı qəbul etmədiklərindən "Az i Ya"ya düz 8 il bir üzünüň üstündə qadağalara məruz və şair praktik olaraq bədii-poetik yaradıcılıq arenasından kənarlaşdırıldı.

laşdırıldı...
2014-cü ilin ayında O.Süleymenovun "Sözün Kodu" adlı yeni kitabı nəşr olunmuşdu ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu.

du.
2015-ci ildə O.Süleymenov ilk dəfə olaraq uşaqlar üçün "Ev ocağıının sehirli nağılları" adlı kitabını nəşr etdirmişdir.

Türk xalq etnogenezi ilə bağlı əvvəl "Keçmiş illerin hekayəti"nə (diplom işi), "İqor polku

vun "İqor polku haqqında das-tan'a belə obyektivcəsinə ya-naşması, ona böyük başağrısı hesabına başa gəldi. Belə ki, adını çəkdiyimiz dastanla bağlı O.Süleymenovun "Az i Ya" əsəri işıq üzü gördükdən sonra bu böyük türk mücahidinin başı üst-tundə qara buludlar uçuşmağa başladı. Rus alımları heç nəyə və heç kimə məhəl qoymadan əsəri sağдан – sola, öndən ar-xaya, saqlı və üfűqi – bütün is-tiqametlərdəvə müxtəlif yön'lər-dən vurmaqdə davam etdilər. SSRİ Elmlər Akademiyasında 50-ye yaxın akademikin fasilə-siz keçirdikleri bir iclasda B.Rı-bakov, D.Lixaçov kimi akade-miklər O.Süleymenovun bu əsə-rini "bəd" və "rusa qarşı" yazılı-mış mənbə kimi dəyərləndirdi-lər. Bununla belə, Süleymeno-vun opponentləri və digər alım-lər "Az i Ya" əsərində türk və rus mədəniyyətlərinin qarşılıqlı tə-maslarda olduğunu da qeyd et-məklə, həm də dolayısı ilə Sü-leymenovun konsepsiyasının yetərincə səmərəli olduğunu da etiraf etmiş oldular.

Şairin çeşidli yaratıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, mongol, qırğız, özbək, ukrayna, belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə

atlarında bəşər övladının təkənlülünün geniş təbəqəsinin öyənilməsindəki “ağ ləkələri” etiologiya, kulturologiya və patolojinistikanın köməyi ilə göüb ortaya çıxarmağa müvəffəq olmuşdur.

O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, "Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürübü bir də böyük söz – Yer var" deyirdi şair. Özünün erkən şeirlərinindən birində ("Puşkin meydanında") "Şair gərək Allah kimi gözəl olsun bu dünyada" deyirdi. Bunu söylədikdə dahi Puşkinsi Yaradıcı ilə müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini əvvəlcədən müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla o, özünü də həmin "yüksekliyə mehkum edib" şairin belə adının daim böyük fəxarətlə dasıvacağına isarə edirdi:

**Şair gərək Allah kimi
gözel olsun bu dünyada,
Kim Puşkini görüb, demək,
O görübüdür Allahi da.
Allah boydan balacadır,
qapqaradır çəkmə kimi,
Dodaqları qalın, böyük
gözlərində dövrün qəmi...**

Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çıxtərəflidir. Ən adı söz və söz birleşmələri arasında onun son dərəcə çeşidli və rəngarəng bir dünyaduyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürse, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmetini, A.Tvardovski epik yaradıcılığının qeyri-adi ilmələrini sezmək mümkündür. Əslində müxtəlif amplialı dünya şairlərinin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmetli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır!